



# «FƏLSƏFƏ VƏ POEZİYA» İŞİĞINDA

**Xəzər Universiteti nəzdində «Elm və sənət məclisi» fəaliyyətə başladı**

*2006-ci il oktyabrın 10-da Xəzər Universiteti nəzdində fəaliyyətə başlayan «Elm və sənət məclisi»nin ilk məşğələsi keçirildi. «Fəlsəfə və poeziya» mövzusuna həsr olunmuş məşğələdə müxtəlif elmi qurumlardan dəvət olunmuş mütəxəssis alımlar və yaradıcı ziyalılar iştirak edirdilər. Məclisi Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı açaraq qonaqları salamladı.*



## *«Elm və sənət məclisi» müntəzəm keçiriləcək*

**Professor  
Hamlet İsaxanlı:**

- Bura gələnlər elmlə, sənətlə məşğul olan, bu sahələrdə xeyli işlər görmüş və həmçinin yeni öyrənməyə başlayan, mən tələbələri nəzərdə tuturam, insanlardır. Yəqin bizim dəvət naməmizə və ya elanlarımıza baxanda bir şeyə - «Elm və sənət məclisi»nə diqqət yetirmisiniz. Bu nədeməkdir?

Bu məclisi yaratmaqdə məqsədimiz nədir? Doğrudur, indiyədək də bizdə - Xəzər

Universitəsində, eləcədə müxtəlif ali məktəblərdə poeziya, incəsənət, musiqi və digər sahələrə aid məclislər, seminarlar və konfranslar keçirilib. Amma bunlar, müəyyən mənada, daimi və ardıcıl olmayıb, hərdən bir keçirilib. Bizim istəyimiz isə elm və sənətlə bağlı daim işləyən, fəaliyyət göstərən bir seminar və yaxud məclis yaratmaqdır. Buna elm və sənət seminarları demək olardı, amma biz «Elm və sənət məclisi» deyilişinə üstünlük verdik.

Bu gün burada olanların bəzilərinin Moskva Dövlət Universiteti haqqında geniş məlumatı var, bu və ya digər şəkildə bu universitetlə bağlılığı olub. Bəziləriniz orada oxumuş, bəziləriniz isə çalışmışınız. Mən bu sıradə olduğumdan məmnunnam. Bu universitetin əsas ruhu, fəaliyyət növü onun elmi seminarları idi. Yəni orada heç kim «adıca dərslərə getməklə elmə və ya sənətə yiyələnəcəyəm» demirdi. Elmi müzakirələr bu seminarlarda aparılır, mühüm hadisələr orada cərəyan eləyirdi. Bu, nədən ibarətdir? Bir və ya bir neçə tanınmış, məşhur alimin rəhbərliyi altında elm adamları daim yığışıb elmin son yeniliklərini, problemləri müzakirə edirdilər. Forma-

etibarılı bir və ya bir neçə nəfərin məruzəsi müzakirə olunurdu. Beləliklə də, dünyada nələr baş verdiyindən, elm in nailiyyətlərindən seminar iştirakçıları süretlə xəbər tuturdu ki, bu da onların ön cəbhədə tədqiqat aparmasına, bütövlükdə elmi fəaliyyətlərinə təsir edirdi.

Əlbəttə, belə məclislər elmin ayrı-ayrı sahələri üzrə ola bilər. Amma bizim məqsədimiz belə oldu: alımlar və sənət adamları, müxtəlif peşə sahibləri bir araya gələrək elmin və sənətin müxtəlif sahələrinə dair söhbətlər edək, müzakirələr aparaq. Bu, sadə olmasa da, çox gözəldir. Hər birimiz, belə deyək ki, bir sahədə qapayıb qalmayaq. Yəni ədəbiyyatçı ancaq ədəbiyyatla, musiqiçi ancaq musiqi ilə məhdudlaşmasın. Hər birimiz müxtəlif qonşu sahələrdən zövq almaq istəyirik, müəyyən dərəcədə ona vaxt sərf edirik, öyrənirik. Mütəxəssislərdən eșitmək istəyirik ki, bu sahələrdə hansı yeniliklər var, dünyada nələr olur. Ona görə də biz sahələrə məhdudiyyət qoymadan elm və sənət adamlarını burada görmək istəyirik. Ola bilər ki, məsələn, burada bir astronom maraqlı bir məruzə etsin. Bu yaxınlarda Uranı planetlər sırasından çıxaranda hətta

astronomların bəziləri bununla razılaşmadılar. Nə üçün? Əlbəttə, bu və buna bənzər məsələlər həmiya maraqlıdır. Demək istəyirəm ki, daha doğrusu, ümid edirəm ki, biz burada daimi olaraq həm elmin, həm də sənətin müxtəlif sahələrinə aid maraqlı məruzələr dinləyəcəyik. Bu daimilik nə deməkdir? Məclisimizin toplantıları hər həftədə ola bilər, iki həftədən bir də, ayda bir dəfə də. Düzü, bu barədə qəti qərara gəlməmişik. Çünkü bu həm də məruzəçilərdən və iştirakçılarından asılıdır. Yəni məruzəçilər nə dərəcədə maraqlı məruzələr təqdim edəcək, iştirakçılar nə dərəcədə fəal olacaqlar?!

Onu da deym ki, bu gün bura həddən çox adam dəvət etməyi lazımlı bilmədi. İlk növbədə çox yaxşı tanındığımız, Xəzər Universiteti ilə əlaqəsi olan, bura həmişə gedib-gələn elm və sənət adamlarının bir qismini çağırmışıq. Gələcəkdə bu məclisdə qoyulan mövzulara uyğun olaraq bura elmin və sənətin müxtəlif sahələrində çalışan görkəmli adamlar dəvət olunacaq (həm məruzə etmək, həm də müzakirələrdə iştirak etmək üçün).

### Sonu olmayan, başlanğıcı da bilinməyən mövzu

Bu gün müzakirəyə çıxardığımız mövzunun «Fəlsəfə və poeziya» olması da çox təbiidir, bu, dünyada kifayət qədər populyar mövzudur. Bizim də bu sahədə kifayət qədər təcrübəmiz, mütəxəssislərimiz, müəllimlərimiz, həvəskarlarımız var.

Adından da göründüyü kimi, mövzumuz iki sözlə, anlayışla bağlıdır: fəlsəfə və poeziya. Bunlardan hər biri ayrılıqda müxtəlif elm və sənət sahələri ilə, insan fəaliyyəti ilə yanaşı öyrənilib, müxtəlif paralellerə aparılıb. Məsələn, «Fəlsəfə və dil», «Fəlsəfə və din», «Fəlsəfə və poeziya», «Fəlsəfə və tarix». Bunlar elmi cəhətdən çox populyar və geniş öyrənilmiş mövzulardır.

Eləcə də bunu poeziyaya aid etmək olar: «poeziya və tarix», «poeziya və fəlsəfə», «poeziya və musiqi», «poeziya və təsviri incəsənət» və s. Burada ən populyar olanlar «poeziya və musiqi» ilə «poeziya və fəlsəfədir». Biz «Fəlsəfə və poeziya» mövzusunu müzakirə etmək istədik. Bu, min illər tarixi olan və bu gün də davam edən, sonu olmayan, başlangıcı da bilinməyən çox geniş bir mövzudur. Bu mövzuya müntəzəm olaraq konfranslar həsr olunub, məqalələr və kitablar yazılıb.

Bu gün biz bəzi fikirləri tezis şəklində ortaya atmaqla müzakirəni başlamagə çalışacaqıq.

### Poeziya və fəlsəfə: qarşıdurmadan dostluğa doğru

Mən üç tezis üzərində dayanacağam. Bunlardan birini «Poeziya və fəlsəfə: qarşıdurmadan dostluğa doğru» adlandırmaq olar. Təbii ki, mən fəlsəfənin tarixinə çox gedə bilmərəm. Amma məlumdur ki, poeziyaya münasibətdə qədim Yunanıstanda böyük filosoflar

Platonla Aristotel arasında qarşıdurma var idi.

Platon poeziyanı ideyalar aləminə yaxın qoymaq istəmirdi. Poeziyanı müəyyən mənada fəlsəfənin rəqibi hesab edir və deyirdi ki, poeziya təhlükəlidir, cazibəlidir. Poeziyada cazibə var və onda cazibə olduğu üçün təhsildə və təlimdə təhlükəlidir. Doğrudur, o, bir istisna da edərək lirik poeziyanı qəbul edirdi. Çünkü burada musiqi var idi, lira ilə oxunurdu. Faktiki olaraq mahni idi, musiqinin ziddinə getmək olmurdu. Amma, bununla bərabər, Platonun öz yazıları onun poeziyaya çox yaxın olduğunu göstərir, yaradıcılıq metodunu poetik idi.

Aristotel isə fərqli mövqə tuturdu: poeziya nəinki sənətdir, həm də insan təbiətini açan fəlsəfədir. Aristotelin məşhur bir müqayisəsi var. Tarixlə poeziyanı müqayisə edir, özü də poeziyanın xeyrinə: tarix keçmiş öyrənir, olanı yazır, poeziya isə nələr ola bilər onu öyrənir. Digər tərəfdən, tarix ayrı-ayrı konkret hadisələri öyrənir, poeziya isə universallığı can atır. Poeziya tarixdən daha geniş və daha fəlsəfidir.

Poeziya fəlsəfədən daha qədimdir. Poeziya müəyyən mənada magiya ilə bir yerdə olub. Fəlsəfə isə sonralar yaranıb. Və əlbəttə, həm poeziya, həm də fəlsəfə bu günə qədər dəyişə-dəyişəgəlib.

Mən elə hesab edirəm ki, bu dəyişmələr onları bir-birinə yaxınlaşdırıb. Nədir bu dəyişmələr, nədir bu ziddiyətin kökündə duran əsas şey? Bunun kökündə duran odur ki, qədimdə fəlsəfə dəyəndə elmlər küllişi başa düşüldü.



Ümumiyyətlə, fəlsəfə elmləri əhatə edirdi: o, rasional düşüncəyə əsaslanır. Poeziya isə xeyallar aləmidir, romantikadır, orada məntiq o qədər də rol oynamır. Puşkin «gözləmədiyim halda Tatyana ərə getdi» demişdi. Amma bu poeziya ilə qarşıdurma həm də ondan irəli gəldi ki, fəlsəfənin böyük hissəsi məntiq və təbiətlə bağlıdır. Fəlsəfənin inkişafı ona gətirib çıxardı ki, təbiət fəlsəfəsi - natural fəlsəfə əslində parçalanmağa başladı. Çünkü onun ayrı-ayrı sahələri riyaziyyat, fizika, kimya, biologiya və s. çox böyük inkişafa nail oldu. Filosoflara bu sahədə böyük iş qalmadı. Onun əvəzinə təbiətə dəqiq elmlər səviyyəsində baxış meydana gəldi. Digər tərəfdən, məntiq də riyazılışdı, yəni faktiki olaraq bu sahə riyaziyyata və digər bir sira fəlsəfi məsələlər isə ədəbiyyata getdi. Fəlsəfi düşüncələr Göethenin, Balzakın, Dostoyevskinin əsərlərində öz əksini tapdı, mütçərrəd fəlsəfəyə nisbətən daha cazibəli oldu. Fəlsəfənin daha başqa sahələri onə çıxdı mənəviyyat, ekristensializm, əxlaq fəlsəfəsi, estetika. Estetika ilə, əxlaqla, mənəviyyatla çulğasan fəlsəfə, təbii ki, poeziya

ilə yaxınlaşdı. Yəni fəlsəfə təbiətşünaslıqdan mənəviyyata, poeziyaya doğru hərəkət etdi, yol keçdi. Mənəviyyat fəlsəfəsi estetik ideyalarla doludur. Digər tərəfdən, poeziya özü də magiyadan azad olundu, poeziya estetik və ruhu oxşayan mənəvi bir qidaya, ruh fəlsəfəsinə çevrildi. Şairin fəlsəfəsi çox zaman sistemli deyil, qaranlıqda parlayan işıqlar kimidir, parlaq tapıntılarından gözəlliklərdən ibarətdir, hiss-həyəcanla deyilmiş gözəl fikirlərdir. Söz şairin əlində elastikdir, fəlsəfi fikrə uyğun sıxlıdır, canlanır, qanadlanır. Beləliklə, fəlsəfə müəyyən vaxtdan sonra poeziya ilə yaxınlığa keçdi və bu, həm də fəlsəfənin məzmununun dəyişməsinə gətirdi. Bu, mənim birinci tezisim idi.

### *Poetik forma və məzmun*

Mənim ikinci tezisim isə «Poetik forma və məzmun» aiddir. Bu gün biz deyirik: «poeziya və fəlsəfə», yaxud «poeziya və musiqi». Bu cür paralellər ona görə populyardır ki, poeziya bir tərəfdən məzmun, fikir və düşüncədən ibarətdir.

Digər tərəfdən isə poetik düşüncənin poetik forması var, o formalar ritmik formalardır. Yəni şeirin qafiyəsi, ahəngi, ölçüləri, musiqisi var. Şeirdə dil və musiqi birləşir, forma ilə məzmun vəhdətdədir. Məzmunun fəlsəfi yükü nə qədər ağır olsa, poeziya məzmunca bir o qədər zəngin olur. Forma cəhətdən isə bu, dillə, musiqili dillə ifadə edilməlidir. Poeziya dil fenomenidir. Nəticə etibarı ilə poeziya bütün sənətlərdən ən millisidir. Poeziya dilin musiqisidir, hissələri görülən, eşidilən edir. Musiqi də belədir. Nəşr əsərlərini, digər əsərləri başqa dilə çevirmək olur. Amma poetik əsərlər dilin özəlliyi, dilin gücü ilə bağlıdır. Odur ki, onu başqa dilə çevirəndə xeyli fərqlilik meydana gəlir. Müdriklərdən biri deyib ki, «Dahiyənə tərcümə, tərcüməçinin dahiliyidir». Yəni yaxşı tərcümə tərcüməçinin böyük lüyündür. Əslində isə tərcümə orijinal ola bilmir. Bu başqa bir mövzudur.

Burada böyük alman şairi Goethenin fikrini gətirmək istəyirəm: «Şeirin gücünü ölçmək üçün yaxşı olar ki, şeiri nəşrə çevirəsən, tərcümə edəsən». Bu halda şeirin fikir yükü görünəcək. Məlum olacaq ki, şeirdə bir fikir var mı, yoxsa o, ancaq formadanmı ibarətdir. Başqa bir sahədən, sənətimə uyğun olduğu üçün riyazi bənzətmədən istifadə etmək istəyirəm. Riyaziyyatda iki qədim sahə var: həndəsə və cəbr. Həndəsə formalardır. Cəbr isə məchulları tapan, tənlikləri həll etən sahədir. Həndəsə yunanlardan gelib, cəbr isə İslam mədəniyyətindən. Şeirin məzmunu onun cəbridir. Yəni ənda məchullar var, tənliklər var, onu həll edirsən, onun mənasını açırsan, sırrlarını göstərirəsən.

Şeirin forması isə onun həndəsəsidir. Bu forma daha tez görünür. Nə qədər gözl formada olsa, o qədər cəlbedici olur. Ümumiyyətlə, metaforalarla, bədii formalarla, poetik ifadə vasitələri ilə fikri o qədər qabarıq və dərin vermək olur ki, onun isbata ehtiyac qalmır. Fəlsəfədə fikir deyilir və əsaslandırılır, isbat və izah olunur. Poeziyanın gücü isə ondadır ki, o şəkildə deyilir ki, isbatsız qəbul edilir. Ona görə də böyük şairlər şeirlərinin fəlsəfəsi barədə yazmayıblar. Onlar hesab edirlər ki, şeirlərin özü fəlsəfədir, əlavə izahata ehtiyac yoxdur. Nə lazımdırsa orada ifadə olunub.

### *Sairin subyektiv "məni" və onun poeziyası*

Mənim son tezisim belədir: «Şairin subyektiv məni onun poeziyasını müəyyən edir». Burada «subyektiv mən» dedikdə şairin şəxsiyyəti, xarakteri, elmi və dünyagörüşü, bunların onun poeziyasına nə dərəcədə təsir etdiyi başa düşülür. Ümumiyyətlə, poeziyada bənzərsizlik fikrin dərinliyindən, orijinallığından, ifadə gözəlliyindən doğur. Kiminsə poeziyası başqasına bənzəyirsə, kölgədə qalırsa, o, zövqlü oxucunu cəlb edə bilməz. Şübhəsiz, yeni söz, dərin məzmun, yəni fəlsəfi yük, bir də ifadə gözəlliyi ilə dolu şeir əvvəlkilərə bənzəməz. Hətta ifadə gözəlliyini müəyyən mənada tapmasanız, amma məzmun, fikirdə yeni söz olmasa, təkrarçılıq mütləq olacaq. İstəyirəm bir misal gətirim: Azərbaycan aşiq ədəbiyatında Qurbani, Xəstə

Qasım və Abbas Tufarqanlı çox böyük şairlərdir. Onların hər sətrini oxuduqca ləzzət alırsan və görürsən ki, zamanın ruhunu, insan qəlbinin gözəlliklərinin bütün tərəflərini göstərə biliblər. Ondan sonrakı aşıqlara baxın. Büyük hissəsini ləzzətə oxuya bilmirik. Nəyə görə? Çünkü onlar təkrar ediblər. Yüz şeir oxuyursan, çoxu da bir-birinə bənzəyir. Aşiq Ələsgər isə yeni fikirlərlə, gözəl, yiğcam, fantastik formalarla, səmimiliklə gələrək yeni nəfəs gətirdi. Aşiq Ələsgərdə yerində olmayan söz tapa bilmirsən. Yəni, sözlər ölçülüb-biçilib. Yaxşı şairin əlində sözlər mum kimi əriyir, kifayət qədər elastikləşir, istənilən formaya salınaraq gözəl bir şəkildə oxucuya çatdırılır.

Aşiq Ələsgərdən sonrakı aşiq ədəbiyatında minlərlə aşiq olub, amma heç biri o səviyyəyə qalxmayıb. Mən fikrimi yenə Goethe-ni misalla yekunlaşdırmaq istəyirəm. Bilirsiniz ki, Goethe çox universal şəxs olub. Onun məşğul olmadığı sahə, demək olar ki, olmayıb. 37 yaşına qədər çox gözəl rəssam idi. Həm rəsm çəkir, həm də ədəbiyyatdan əsərlər yazırı. Sonra isə daha çox musiqi ilə məşğul oldu. Büyük bəstəkarlarla səhbətlər edirdi. O dövrün bütün filosoflarını oxumuşdu. Deyirdi ki, Spinozadan oxumadığım əsər yoxdur. Hegeldən xoş gəlmirdi. Hərçənd ki, Hegel ona pərəstiş edirdi. Haqqında gözəl sözlər yazmışdır. Goethe Şərq ədəbiyatını, ərəb, fars, türk poeziyasını öyrənmişdi. Əlbəttə, tərcümədə öyrənib. Ərəb yazısını öyrənib. Kimyani, fizikanı, tibbi öyrənib. Hüquqdan dissertasiya müdafiə edib. Elmi əsərləri 14 cilddir. Məhz onun elmi dünyagörüşü və onda olan

zənginlik poeziyasında da əksini tapıb. Misal üçün, o, yazır: «Təbiət elmləri ilə məşğul olmağım məni yerə endirir, yerdən üzülməyə qoymur. Təbiətşunaslıq məni yerə bağlayır. Əks halda, xəyal məni götürüb apara bilər». Eyni zamananda deyir: «Mən təbiətşunas kimi təbiətin gözü ilə özümə baxa bilirəm». Fəlsəfi güc şairə öz qüvvəsini dərk etməyə, onu geniş tətbiq etməyə imkan verir. Mütəfəkkir şairin yaradıcı hayatı uzunmürlü olur, gec sönür, bəzən ölənə kimi sənmür, Goethe “Qərb-Şərq divanı” 65-70 yaşında yazdı, “Faust” üzərində təxminən yarım əsr işlədi və ölənə yaxın 83 yaşında bitirdi. O deyirdi: “Sən necəsənsə, Allahın da elədir. Bu cəhətdən o, çox vaxt yaxşı deyil”.

### *Sərgədə fəlsəfəni, poeziyanı parçalamırdılar*

**Professor Camal  
Mustafayev (Xəzər  
Universiteti Tərcümə  
Araşdırmları Mərkəzinin  
direktoru, Əməkdar elm xadimi,  
fəlsəfə elmləri doktoru):**



- Belə məclisdə adətən fikir mübadiləsi, qarşılıqlı zənginləşmə olur.

Qarşılıqlı zənginləşmə bu məclisin mahiyətini ifadə edir. Yunanlarda bir qayda var idi: belə məclislərdə, söz məclislərində filosoflar adətən bir-birlərini dinləyordu. Bir-biri ilə mübahisəyə girişərək axırda həqiqəti əldə edirdilər. Biz bu gün poeziya və fəlsəfə qibləgahında bir nəticəyə gəlmək, müəyyən bir həqiqəti ortaya qoymaq istəyirik. Mən arzulayardım ki, bizim bu məclisdə universitəmizin əməkdaşları və məzunlarından başqa qonaqlarımız, xüsusən yaradıcı adamlar da olsun. Mən onların buradakı nümayəndələrini alqışlayıram.

Hamlet müəllimin dediyi kimi, mövzu çoxşaxəli və çoxcəhətlidir. Məsələn, Platonun, Aristotelin, Hegelin poeziyaya münasibətlərini götürək. Bunlar bir tərəfdən doğrudan da örnəklərdir, digər tərəfdən də onların baxışları bizim üçün ehhəm deyil. Biz özümüz yaradıcılıq təcrübəsindən çıxış edərək, hər hansı bir nəzəri təlim irəli sürəcəyik. Eyni zamanda baxışımızı istər Şərq, istər Qərb poeziyası üzərində gerçəkləşdirə bilərik.

Poeziya anlam etibarı ilə bizim deyil. Fəlsəfə də anlam etibarı ilə bizim deyil. Maraqlananlar bilir ki, bizim eranın III əsrində yunan fəlsəfə tarixçisi yazdı: bu barbarlar, yəni şərqlilər, deyir ki, fəlsəfəni biz yaratdıq. Halbuki fəlsəfə sözünün özü onlara yabançıdır.

Söhbət nədən gedirdi? Əlbəttə, hər xalqın özünü öz anlayışları və bu anlayışlar istiqamətində də baxışları var. «Fəlsəfə» sözünü

orta əsrlərdə Aristoteli tərcümə edərkən götürmüüşük. «Poeziya» sözünü isə çox-çox sonralar götürmüüşük. «Fəlsəfə» hərfi mənada «müdrikliyə sevgi» deməkdir. «Poeziya isə yaratmaqdır». Yəni bu mövzumuzun özü də Avropa «papaqlıdır».

Mövzumuzun nəzəriyyəsini işləyəndə istər-istəməz filosoflara, Avropa üslubuna qayıdırıq. Niyə, nə üçün? Şərq aləmində fəlsəfəni, poeziyanı parçalamırdılar, bütöv bir dünyagörüşü var idi. Bu dünyagörüşünün fövqündə duran adamlara rişxənd edirdilər. Rişxənd özü də fəlsəfədir. Orta əsrlərdə bizim dilimizdə «həkim» dedik də «filosof» başa düşürdülər. Amma biz indi təbibə «həkim» deyirik. Dilimizin özünün ənənəsində, tarixində vətəndaşlığı «həkim» sözü qazanıb, biz onu tibb elmlərinə aid edirik. Amma filosofa elə «filosof» deyirik.

Bunlar zahiri məsələlərdir. Amma fəlsəfə tarixən yenidir. Poeziya daha qocadır. Poeziya zaman etibarı ilə ilk idrak növü olub. Mənəvi fəaliyyətin tərkib hissələrini daxilən özündə birləşdirib. Fəlsəfi dünyagörüşü xüsusən mifologiya ilə qarışib, poeziyadan meydana gəlib. Hegelin bir yaxşı sözü var: «Xalqlar öz mifologiyalarını yaradan dövrdə poeziya ilə yaşayırdılar». Bunun üçün dərin həyəcanları fikir formasında deyil, mütərrəd formalı fikirləri, ümumi təsəvvürləri konkret surətlərdən ayırmadən fantaziyanın surətlərində dərk edirsən. Bu, mifologianın fəlsəfə ilə qarışığı idi, eyni zamanda ana zəmin kimi

poeziyanın üzərində meydana gəlirdi. Nəticə çıxaracaq ki, örfü-adəti gətirməklə cənnət yarana bilməz. Ona görə insanlar adət ola-ola fikirləşə bilmədiklərinə görə içlərində etiraz başladı. Və Allah elçisini göndərdi ki, get onlara iki şey bağışla: bir həya, bir də həqiqət. Çünkü bunlar həmişə lazım olan şeylərdir. Elçi Allaha deyir ki, bir həkim var, bir neçə adama baxa bilir, başqa sahənin mütəxəssisi də onun kimi. Allah deyir: «Xeyr, həya, həqiqət cəmiyyətdə hamida olmalıdır. Əgər cəmiyyətdə bir olmaq, birləşdirən yaratmaq niyyəti varsa, onda həqiqəti və həyanı həmiya bərabər bölmək lazımdır.

Esxilin Prometeyinin Qafqaz dağlarında çarmixa çökilməsini xatırlayın. Bu mövzu doğrudan da əbədi mövzudur. Nə qədər bəşər var, nə qədər hakim-məhkum anamları var, nə qədər həyatda iblislər var, Esxilin yaratdığı Prometey əbədi olacaq. Ona görə də eramızdan beş əvvəl yaranan bu əsər indiyədək nə qədər tənqidlərin, müzakirələrin obyekti olub.

Nədeyirdi Hüseyn Cavid:

*İblis nədir?*

*Cümlə xəyanətlərə bair...*

*Ya hər kəsə xain olan  
insan nədir?*

*İblis!..*

Bax, bu otrادа söhbət gedib o zamandan ta indiyə kimi. Çünkü iblis məsələsi, hakimiyət məsələsi, zorakılıq məsələsi əbədi məsələdir. Zorakılıq və zəka, Hakimiyət və zəka - bu mövzu həmişə olub. Bu mövzunu bizim böyük şairimiz Səməd Vurğun «Vaqif»də çox gözəl təcəssüm etdirmişdir:

*Düşüb-düşməyəli  
bu saraylara,  
Hələ rast gəlmədəm  
vəfali yara!  
Mənliyim içimdən  
çəkilir dara,  
Tərlanlar oylığı  
yadına düşdü.*

Yaxud:

*Mənliyim içimdən  
çəkilir dara,  
Qəlbim siğışmayırdar saraylara.  
Burda gözlərimə  
min qan görünür,  
Bu divarlar mənə  
zindan görünür.  
Nə göylərdən mənə  
bir təsəlli var,  
Nə yerlər ruhumu  
Zövq ilə oxşar...*

Vaxtilə Exsilin qoymuş olduğu problem «Vaqif»də öz təcəssümünü tapır. Yəni bunlar əbədi problemlərdir. Söhbət ideyadan, fikirdən və onun ifadə formasından gedir. Əgər əsərdə fikir doğrudan da əbədidirsə, o, əsəri hər zaman yenidən dirçəldəcək. Niyə? Çünkü yaradıcı əsərə təkcə özünün hissələrini deyil, təkcə cismanı varlığını deyil, ruhunu qoyur.

Hamlet müəllim Platon haqqında danişdi. Platonun «Dövlət» əsərində poeziya haqqında tənqid fikir var. Orada məsələ nə idi? Platon deyir ki, Homerin «İliada» və «Odiseya» əsərlərindən ağlayan, sizlayan yerləri seçirlər. Bizə, vətəndaşlıq təriyəsi üçün aqlaməq, sizləməq lazımdır. Buna etiraz edir ki, insanları ağladan, insanları titrədən poeziya lazımdır. İnsanlarda daxili özünənin aşılıyan poeziya

lazımdır. Bu mənada poeziyaya tənqid yanaşındır. Hətta özü fəlsəfi yaradıcılıqla məşğul olana qədər poeziya ilə məşğul olub. Poetlər dramatik əsərlər yazıb. Onun dialogları başdan-ayağa poeziyadır.

Bizim poeziyamızdan söhbət aparmaq üçün, açığını deyim ki, əlimizdə elə bir əsər yoxdur ki, biz onu fəlsəfə aspektində təhlil edək. Təəssüf ki, son illərdə belə əsərlər yaranmır. Niyə yaranmır? Qayıdaq Platona. Çünkü birləşmə yoxdur. Birlik olan yerdə fikir qaynayar, hissələr qaynayar. Birlik olan yerdə doğrudan da yaxşı əsərlər meydana çıxar. Parçalanma olan yerdə fikir, şüur parçalanar, hissələr parçalanar, onda cılız əsərlər meydana gələr.

- Camal müəllimin də qeyd etdiyi kimi, indi yaxşı əsərlər yaranmır.

Əvvəller şairlər bir şeirini dərc etdirmək üçün neçə mərhələdən keçirdi. Ona görə də şair ciddi məsuliyyət daşıyır. İndi gözəl şeirlər çox az-az yaranır.


Mən bizim mövzunun məğzinə qayitmaq istəyirəm. Nədir bizi bu məclisi yaratmağa sövq edən səbəb? Görünür poeziyaya yaranan «aclıq». Yaxşı şairlərimiz var. Hamlet müəllimin bir şeiri var, heç vaxt mənim beynimdən çıxmır: «Yaşamağa nə var ki...» Burada nə qədər dərin fəlsəfi fikir var. Bu şeir başdan-ayağa düşüncədir.

Nəhayət, poeziyada, sənətdə bir saf-cürük etmək lazımdır. Bizim gənclərimiz gərək yaxşı yazmaq üçün yaxşı mənbədən qidalansınlar. Ona görə də, Hamlet - müəllim şairimiz, rektorümüz, alimimiz nəhayət bizim istədiyimiz bir məclisi təşkil etdi.

Cəmiyyəti həqiqi poeziyaya qaytarmaq lazımdır.

### *Həqiqi poeziyaya qayitmaq lazımdır*

**Dosent Tofiq Abasquliyev**  
(Xəzər Universiteti Lügət və  
Ensiyakopediya Mərkəzinin  
direktoru, Əməkdar müəllim):



*Poeziyaya müqəddəs  
aləm kimi baxıblar*

**Professor Camal Mustafayev:**

Demək, poeziyaya o qədər müqəddəs aləm kimi baxıblar ki, çoxlarını edam ediblər. Sokrat edam edilməzdən əvvəl Ezopun bir şerini həcv edib. Özünə deyirdilər ki, minilliyyin faciələrini yazan Sokratdır. Deyirddilər ki, komediya yazan Aristotel olub. Ölümündən az əvvəl Ezopun bir təmsilini misal gətirib deyir ki, Ezop hər bir şəhərdə çıxış edə bilər.

Deyir ki, o, kütlənin hökmündən yüksəkdə durur. Axi, bu kütlə onu məhv elədi, demokratiya məhv elədi. Bunun nəticəsidir ki, o, kütlənin hökmündən yüksəkdə dururdu. O, deyirdi: «Mən ölümlə qovuşana qədər, istəyirəm poeziyanın işığında durulam. Mən o dünyaya temiz getmək istəyirəm». Görün poeziyanı nə qədər ilahiləşdirirdi. Poeziyaya müqəddəs bir aləm kimi baxırdı.

Mən öz gəncliyimdə Səməd Vurğunu burada da dirləmişəm, Moskvada da. Səməd Vurğuna təkcə azərbaycanlılar deyil, ruslar

da pərəstiş edirdilər. Cənki o, poeziyaya müqəddəs bir sənət kimi baxırdı, həm də özü müqəddəs varlıq idi. Şəxsiyyəti və poeziyası bir-birini tamamlayırdı. İndi söhbət ondan gedir ki, poeziya var, şəxsiyyət yoxdur. Bu, faciədir.

*Mübahisəli fikirlər  
meydانا çıxır*

**Professor Cəlil Nağıyev**  
(*Asiya Universitetinin rektoru,  
filologiya elmləri doktoru*):

- Bizim təhsil aldığımız zamanlarda elə gün olmazdı ki, gənclər ziyalılarla, sənət adamları ilə fikirlərini paylaşmağa, müəyyən problemləri həll etməyə çalışmasınlar. Bu gün keçirilən məclis də həm gənclərimiz, həm də ziyalılarımıza üçün faydalı ola bilər. Bu işə görə mən Camal müəllimədə, Hamlet müəllimə də təşəkkür edirəm.

Ədəbiyyatı sevən və bütün ömrünü ədəbiyyata həsr edən bir şəxs kimi deyə bilərəm ki, burada mənim məşğul olduğum bir sıra məsələlərə də toxunuldu. Mən onlardan danışmaq fikrində deyiləm. Hər halda göləcəkdə bu mövzulara qayıdağıq.



Prometeylə bağlı mübahisəli fikirlər mövcuddur. Qədim Yunanistanda bəziləri Prometeyi azadlıq carçası adlandırır, azadlığın simvolu hesab edirlər. Lakin başqa mövqedə olanlar onu satqın, oğru adlandırır, onun çarmixa çəkilməsinə, qayalara mixlanmasına haqq qazandırır və deyirlər ki, o ogrudur, ogrunu isə bağışlamaq olmaz. Əgər onu bağışlasaq, onda oğurluğa bəraət qazandırmış olarıq. Cinayət cinayətdir və cəza da olmalıdır.

Bu cür mübahisəli məsələlər var. Bu, həm də düşündürəcü məsələlərdir. Gələcəkdə bu məsələlərin müzakirəsi maraqlı olardı.

*Sənətin əxlaqi  
funksiyası ideala  
yaxınlaşır*

**Ağalar Məmmədov** (*Xəzər  
Universitetinin müəllimi*):

- Sənətin əxlaqi funksiyası ideala yaxınlaşır. Platondan, Aristoteldən başlayır və sonralar orta əsrlərdə bunu davam etdirildi. Sənətin, şeirin əxlaqi funksiyası insanlara əxlaqi ideallar göstərmək, insanları yenidən əxlaqi saflığa aparmaqdır. «Poeziya» («poizey») yaratmaq, sintetik yaratmaq, analitik yaratmaqdır. Şeir daha sintetik formada insanlara çatdırılmalıdır. Bu, əxlaqi daha yaxşı dərk etmək üçün gözəl metoddur. Sənətin əxlaqi funksiyaları bu sintetik əxlaqi formada çatdırılma ilə qoşlaşdı. Ancaq bu, XIX əsrin əvvəllərinə Hegelə qədər davam elədi. Hegel sənətə çox fərqli bir funksiya qazandırdı. Bu da sənətin, o cümlədən şeirin idraki funksiyası idi. O, deyirdi ki, insan ilk dəfə sənət vasitəsi ilə Allahı dərk elədi.

Hegelə görə incəsənət insanın idrakı funksiyasını yerinə yetirir. Sənət heç də əxlaqi idealaya çağırmazdır, bizim idrakımıza təsir edər. Hegel deyir, şeir təsvir kimi sona çatdı, yəni sənət tamam ayrı formaya keçdi. Artıq idrak axını tamam dəyişdi, Hayzeger və Şopenhauzenlə üçüncü mərhələ gəldi. H a y z e g e r də Şopenhauzeni dərk edənədək sənət üçüncü bir funksiya qazandı. Bu, qərb fəlsəfəsi tarixində üçüncü funksiya idi.

Hayzeger deyir ki, sənət bizi nə issə göstərməlidir. Belə bir məşhur söz var: «Rossamlar Londonun üstündə buludları çəkənə qədər heç kim bilmirdi ki, London buludlu şəhərdir. İlk dəfə onlar bizə göstərdilər».

Azərbaycanda Cahandar ağalar bəlkə də həmişə olub. Amma onu bizə ilk dəfə İsmayııl Şıxlı göstərdi. Ancaq bu da yenə də əxlaqi ideal deyil. Sadəcə olaraq bu bir köşfdür. Burada da yenə sənət əxlaqa xidmət etməlidir. Ancaq bu qərbilər üçün bir az arxaik səslənir. Onlarda əxlaqa çağırış yoxdur. Məsələn, «beyin köçü» deyirik, amma «şair köçü» yoxdur, şair gərək dildən köçə. Azərbaycan şairi Avropaya köçsə, hansı dildə yazacaq? Özü köçsə də dilindən köçə bilməyəcək. İnsanı dilindən ayırmamaq olmaz.

### «Mütləq həqiqət»in axtarışında

**Baba Bayramlı** (Xəzər Universitəsi Siyasi elm və beynəlxalq münasibatlər departamentinin müdürü):

- Poeziya ilə fəlsəfənin vəhdətinə dair bəzi fikirlərimi

böülüşmək istəyirəm. Bu vəhdətin əsasında dayanan bir məsələ olub, o da «mütləq həqiqəti» nəxtarışdır. Bəs, əslində insan nədən ibarətdir? İnsanın ağılı-idrakı var. İnsan özünü dərk etdikcə anlayır ki, onun aqlından kənarda da nəsə var. Fəlsəfə sahə axtarır, üslub axtarır və bu üslub poeziya ilə necə vəhdət tapır? Adı həyatdan bəhs edən əsərlər var. Götürək Şekspirin əsərlərini, Göethenin «Faust»unu. Göethe bu əsərin üzərində 60 il işlədi. Niyə? O, «mütləq həqiqəti» axtarır tapmaq istəyirdi. Ən ümumi olanı axtardılar, amma tapa bilmədilər.

Eyni hal Azərbaycan poeziyasında da oldu. Hüseyn Cavid «İblis»i həmin o məqsədlə yazdı, «mütləq həqiqət»in axtarışına çıxdı, amma məsələnin həllini son ana qədər tapmayaraq, yarımcıq qoydu. Burada Camal müəllim S.Vurğunun «İnsan» pyesində filosof Şahbazdan danışdı. Səməd Vurğun burada ən ümumi olan sualın cavabını axtarır. Sonradan Səməd Vurğun özü də hiss etdi ki, bu sonu olmayan bir cəhddir.

Poeziya ilə fəlsəfənin vəhdəti, mənə elə gəlir ki, dünyanın özü kimi əbədidir və bu davam edəcək.

### Bu məsələni nəsillər həll etməlidir

**Professor Camal Mustafayev:**

- Baba müəllim, Səməd Vurğun Şahbaz surətini yaratlığına görə fəxr edirdi.

«İblis»də Arif filosof surəti olduğu kimi, «İnsan»da əsas hadisələr Şahbazın ətrafında cərəyan edir. Doğrudan da bütün

bəşər tarixində ilk dəfə müraciət edərək soruşur ki: «Qalib gələcəkmi cahanda kamal?!»

Bu məsələni, əlbəttə, bir Səməd Vurğun həll edə bilməzdi. Bu məsələni nəsillər həll etməlidir. O, gələcəyə müraciət edir. Siz deyirsiniz ki, «Hüseyn Cavid həll edə bilmədi», «Səməd Vurğun həll edə bilmədi». Həqiqət tapılsa, o, həqiqət olmaz ki! Səməd Vurğun insanları həqiqət axtarışına çağırır. Səməd Vurğun M.C.Bağirova məkbubunda yazırkı ki, kommunistlərin gələcəyinə inanmir. Buna görə onun başı ağrıdı, ömrünü də tez başa vurdur. S.Vurğun «İnsan» pyesi ilə fəxr eləyirdi.

### Professor Hamlet İsaxanlı:

- Camal müəllim, Səməd Vurğun şübhəsiz böyük şairdir. Amma onun müasirləri və ondan sonra gələn ədəbiyyatçılar əsərləri bir-bir müzakirə edir, bəyənir, tərifləyir, təqnid edirdilər. Söhbət ondan gedir ki, on böyük şairlərin də şah əsərləri olur, yaxşı və bir az zəif əsərləri olur. Əsərlər bir-birindən fərqlənir. Səməd Vurğun «Vaqif» dramını elə möhtəşəm, elə qüdrətli yaratdı ki, sonra özü də onun arxasından çata bilmədi. Şübhəsiz ki, o biri dram əsərləri «Vaqif»dən geri qaldı.

**Firəngiz Nəsirova** (Xəzər Universitəsi İngilis dili departamentinin müəllimi):

- Mənim tərcümə ilə əlaqəm var, tərcümələr eləmişəm. Ağalar müəllim dedi ki, Qərbdə

Əxlaqı qəbul etmirlər. Amma mən görürəm ki, onlar əxlaqı çox gözəl qəbul edirlər. Camal müəllim demişkən, həya və həqiqət onların da əsərlərində var. Məsələn, ingilis şairi Rudyard Kiplinqin bu misralarına diqqət yetirin:

*Əgər sən başını dik tutə bilsən,  
Özünə inamı yaşada bilsən,  
Sənə şübhələrlə  
baxsa da hamı,  
Bil, yoxdur onların  
sənə inamı.  
Bacar gözləməyi, yorulma bir  
an,  
Qoy yalan desinlər,  
sən demə yalan.  
Kimsəni əfv edib,  
susmağı bacar,  
Lovğa, təkəbbürlü olmağa  
nə var?!*

Məgər bu həya deyil, məgər bu əxlaqın tərbiyəsi deyilmə!?

### Poeziya insanda saf duyğular oyadır

**Zöhrə Əliyeva (ədəbiyyatçı):**

Bu, çox xoşniyyətli, xoşməramlı bir məclisdir. Mən elə düşünürəm ki, insanda bədii zövq formalasmasa o, həyatın gözəlliyini dərindən duya bilməz. Yəni bunlar bir vəhdət təşkil etməlidir ki, insan həyatın gözəlliklərini dərindən duya bilsin. Onda insan əsl insan ola bilər. Bu da ondan irəli gəlir ki, şeiri, poeziyanı duyanan. Mən bir məqamı açıqlamaq istəyirəm. Ədəbiyyatçı olmağım a baxmayaraq on il idi ki, işimlə bağlı poeziyanın uzaqlaşmışdım. Hiss edirdim ki, məndə nə isə çatmır. Təsadüfən televiziya vasitəsi ilə Hamlet müəllimin şeirlərini dinləməyim isə məni

yenidən poeziyaya çəkdi. O şeirlər ki, duyğu, həyəcan yaradır, demək o əsl şeirdir. Televiziyyada eşitdiyim bu şeirlərlə bir oxucu kimi mən öz dünyamı tapdimşə, demək minlərlə mənim kimisi var.

Bu duyğuların insanlara aşılanması insanların həyat gözəlliklərini duymasına gətirib çıxarıır. İnsanda saf hissələri, yaxşılıq və mərhəmət hissini gücləndirir.

### Vidadi Babanlı (yazıçı):

- Bu, çox gözəl məclisdir. Biz bu cür məclisler üçün çox darıxmışıq. Burada müxtəlif fikirlər səsləndi: müsbət və mənfi fikirlər, doğru və yalan fikirlər. O ki qaldı bu günü mövzuya... Mən ən çox tərcümə barədə danışmaq istərdim.

Dünya ədəbiyyatı tərcümə olunub, zəhmət çəkilib. Lakin o tərcümələri oxumaq mümkün deyil. Şeirdə vəziyyət lap pisdir.

Bizim tələbələr xarici dilləri öyrənirlər və mən ümid edirəm ki, onlar həmin əsərləri orijinaldan tərcümə edəcəklər. Çox gözəl bir nəsil yetişir.

### İndi ədəbi tənqid çox zəifdir


**Əmin Əfənyiyev (Azərbaycan  
MEA Nizami adına Ədəbiyyat  
Institutunun əməkdaşı):**

- Mənim təkifim ondan ibarətdir ki, "Elm və sənət məclisi"nin mövzularını bir az məhdudlaşdırıraq. "Poeziya və fəlsəfə". Hər ikisi böyük bir

galaktikadır. Bunların problemini bir-iki saatə həll etmək heç kəsin imkanı daxilində deyil. Bu məsələləri bir az yiğcamlasdırmaq lazımdır.

Mənim ikinci təklifim isə məclisin forması ilə bağlıdır. Gəlin, müəllimlər, mütəxəssislər üçün ayrı, tələbələr üçün isə ayrı məclislər keçirək.

Vidadi müəllimin dediyi tərcümə problemi isə hamımızın



ürəyini ağrıcıdan məsələdir. Prezident əmr verdi ki, kitab qılığını aradan qaldırmaq üçün klassiklərimizin əsərlərini yenidən çap edək. Necə çap olundu? 1920-30-cu illərdə kim necə tərcümə edib ol dəymədən, redaktə olunmadan, o dövrün ab-havası ilə bəzənmiş əsərlər kimi çıxıb. Axı bu gün bizim təcrübəli müəllimlərimiz, tərcüməçilərimiz var. Qaçhaqaçla bir ildə iki ilin kitabını çap etdilər. Heç kim onu oxumur, oxuyan da başa düşmür. Çünkü orada redaktə işi yoxdur, korrektə işi getməyib. O vaxt necə çap olunubsa, yenidən maşına verib çap ediblər. Gəlin başda siz

olmaqla ziyahilar, məclisdəki yoldaşlar bu məsələyə öz münasibətimizi bildirək. Bu haqda bir dənə də olsun məqalə çap olunmayıb.

Mən burada tələbələri görürəm, yadına öz universitet illərim düşür. Buradkıların bəziləri şahiddirlər ki, biz yüzlərlə disputlarda iştirak etmişik. O disputlarda Məmməd Arif, Həmid Arası, Səməd Vurğun, Mehdi Hüseyn və başqaları iştirak edirdi. Niyə bu gün belə disputlar yoxdur? Gəlin, heç olmazsa, onların yüzdə birini eləməyə çalışaq.

İndi şeirdən, sənətdən, ədəbiyyatdan söhbət gedir. Bu gün çap olunan kitabları kim oxuyur? Cox az oxunur. Ancaq mənim yadimdadır ki, o dövrdə çap olunan kitabları, əsərləri bütün tələbələrlə oxuyub disputunu təşkil edərdik. Gözəl bir şeir dərc olunanda bütün tələbələr onu oxuyardılar. Səməd Vurğunun "Şair, nə tez qocaldın sən?" şeiri kimi.

İndi mahni kimi belə sözlər oxuyurlar: "Mən səni görmək istəsəm, hara gəlim?" Niyə biz bunları təhlil və tənqid etmirik?

O vaxtlar M.Ə.Sabir adına kitabxanada, Respublika Dövlət Kitabxanasında dərnəklər var idi. Hər yeni şeiri, nəsri, təhlil edərdik. İndi nəşr olunan əsəri təkcə müəllif bilir. Redaktorun adını çox vaxt yalandan yazırlar. Mən bu işə yaxanam. Redaktora deyəndə ki, bu nə cümlədir yazüb, and içir ki, xəbəri yoxdur.

Bu problemlər hamımızın dərddidir. Ona görə gəlin, onlara ciddi yanaşaq, bu məclisləri vaxtaşırı edək. Ayda bir dəfə, iki ayda bir dəfə olsun, ancaq aktual məsələləri müzakirə edək.

## Gənclər klassiklərimizi lazıminca tanımlırlar

**Səhər Hüseynzadə** (Hüseyin Arifin ev-muzeyinin direktoru):

- Son zamanlarda mənəviyyatımıza bu qədər yad ünsürlər gəlib. Belə bir vaxtda bu məclisin qığılçımı bizi sevindirir. Ona görə mən böyük məmnuniyyətlə belə bir tədbirdə iştirak etdim. Sizə də öz minnətdarlığı bildirirəm.

Bu yaxınlarda bir məktəbdə Osman Sarıvəllinin 100 illiyi qeyd olunurdu. Məktəbin ədəbiyyat müəlliməsinin dəvəti ilə mən də həmin məclisdə iştirak etdim. Amma mən məktəbdə Osman Sarıvəllinin 100 illiyini keçirəcəyimizi deyəndə, 10-11-ci sinif şagirdləri soruştular ki, Osman Sarıvəlli kimdir? Mən bunu nəyə görə xatırladıram. Bu auditoriya gözəl auditoriyadır, amma buradakıların əksəriyyəti orta yaşılılardır. Mənə elə gəlir ki, biz bu söhbətləri gənclərlə etməliyik. Çünkü bu gün Osman Sarıvəllini tanımayanlar sabah Hüseyin Arifi tanımayacaqlar. Hüseyin Arif yazdı:



*Məndən təzə şeir xəbər alan dost,*

*Bəs yazın gəlməsi şeir deyilmi?!*

Burada deyildi ki, şeirlər oxunmur. Ona görə oxunmur ki, şeirlərdə məntiq yoxdur. Məntiq, təfəkkür, fəlsəfə olmayan şeirlər heç zaman oxunmayacaq və tərcümə olunmayacaq. Mənim atam az tərcüməedirdi. O, onçox Lermontovun şeirlərini tərcümə edirdi. Yaxşı yadimdadır, tərcümə zamanı yazdığını dəfələrlə cirib atırdı. Onun bir şeirini 35 variantda tərcümə etmişdi. Bir gün isə dedi ki, Moskvaya gedib bu şeirin yaranma tarixçəsini öyrənmək istəyirəm. Getdi, aradı, axtardı və nəticədə gözəl bir tərcümə alındı.

Mən bu məclisin forması barədə təklifimi bildirmək istəyirəm. Yaxşı olar ki, məruzələr uzun olmasın, daha çox diskussiya aparılsın, hər kəs öz fikirlərini bildirsün.. Təşəkkür edirəm!

*Məclisin sonunda professor Hamlet İsaxanlı tədbirin yüksək səviyyədə baş tutduğuna görə bir daha bütün çıxışçılarla və iştirakçılarla öz minnətdarlığını bildirdi, gələcək məşğələlərin mövzusu haqqında əlavə məlumat veriləcəyini söylədi.*

Materialı hazırladılar:

**Knyaz ASLAN,  
Musa NƏBİOĞLU,  
Cabir MƏMMƏDLİ**